



**ÇOLPON OROZALİYEVA**  
(ЧОЛПОН ОРОЗАЛИЕВА) –

2 oktyabr 1991-ci ildə Calalabad bölgəsinin Toktoqul elində doğulub. Bişkek Musiqi və Pedaqoji Kollecinin (2014), İşenali Arabayev ad. Qırğız Dövlət Universitetinin Filologiya fakultəsinin (2018) məzunudur.

“Nur borbor” Yaradıcı Gənclər Akademiyasının üzvüdür.

“Gənc qələmlər” şeir müsabiqəsinin yüksək ödülünü qazanıb. “Vida” adlı hekayələr, “Yaşıl düzdəki musiqi səsi” adlı şeir kitabı gün üzü görüb.

Hazırda Bişkekdə özəl ali təhsil müəssisəsində Ədəbiyyat fənnini tədris edir.

## *YAYLAQDAKİ XATİRƏ*

Sərin yelin çəmən boyu coşması,  
göy yamacda dəli atın qaçması,  
ah, nə xoşdur dada gələn yaddaşla  
xatırənin çicək kimi açması...

Hünərini öydüm mərd dağlıların,  
Gördüm o əriyən kəhraba yağı. –  
Altı il keçibdi dada bilmirəm  
Qazanın dibində qalan qazmağı...

At bağlanan köhnə dirək boş qalıb,  
Axtardım aramsız – beş gün boyunca.  
Gözlərim dolmuşdu, düzünü deyim,  
Ölüncə o qaşqa buzov, uçqunda...

İlk dəfə isitdi qəlbimi orda,  
Köhnəlməyən əziz, zərif hədiyyə.  
Çobanın oğlutək o gündən bəri,  
Kimsənin eşqini duymadım elə...

Xoşbəxtliyə həsrət qalıb həyatda,  
Xəyallarım bəzən uçur uzağa... –  
Yoldaş olub yola çıxmaq qələmlə...  
Artır yenə getmək arzum yaylağa.

## *GÜMÜŞ DÖVRÜ*

Bir qarı çox süzdü hörüklərimi,  
O baxdıqca şübhə qondu ağlıma.  
Maraqla qariya doğru çevrildim,  
“Bənzəyirsən, dedi, gənclik çağımı.”

Bu gününü güldüm keçdim taleyin,  
Hər gününə sevgi qatım omrümün.  
Qürurlanıb nazlı-nazlı yeridim,  
Dedilər, geyimim qəşəng görünür.

Görkəminə bir az diqqət eləsən,  
Yaraşacaq uzun-qısa – nə geysən.  
Hər yanında gülsən belə fərəhlə,  
Yaraşacaq qara sevda da gəlsə...

Yanılırıq azdı desək xoş günlər,  
Yığılan güc damla kimi daş dələr.  
Bəzən bir səhvimiz olanda belə  
“Öyrənəcək, hələ gəncdi” deyərlər...

İstəməsək belə onu biz əsla,  
Gələcəkdir gümüş dövrü təlaşla.  
Çata bilsək uşaqlara baxarkən,  
Həsrəti çəkilən o gənc illərə..!

## KÖYNƏK

Vaxtı çatdı, görüşməyə gedəcək,  
Xərif yeldə yellənərək ağ köynək.  
Gülümsədin gəldiyimi görünçə,  
“Baxın, mənim gülüm gəldi” deyərək.

Bəlkə bitər bu həsrətin ömrü də,  
Bu arzum da hələ düşmür gözümdən.  
Köynəyində solğun ləkə göründü,  
Qırmızı rəng, başqa dodaq izindən...

Bəzən insan aza bilir yolundan,  
Bu düşüncə yanlışsa da sonunda;  
Kiçik səhvdir, düşünməyə gərək yox,  
Bağışladım, qəzəb, hirs yox halımda.

Güclü olsun deyə eşqin alovu,  
Qəhvə rəngli köynək geyib gələrsən;  
Sonra əgər çəşsan yenə yolunu,  
Günahını qəhvə köynək gizləsin...

(Çevirən: Dos.Dr. Təranə TURAN RƏHİMLİ)